



## Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistən tərəfindən törədilmiş sülh və insanhıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

Kamal Adigözəlov

*İkinci Qarabağ müharibəsinin sonrası Cənubi Qafqazda öncəki mərhələdən fərqli geosiyasi mənzərənin formalşamışağa başlaması özüyündə bölgə dövlətlərinin xarici siyasetində mümkün dəyişikliklər məsələsini gündəmə gətirir. Ekspertlər Azərbaycan, Gürcüstan və Ermənistənə bağlı müxtəlif fikirlər irəli sürür. Bu dövlətlərin regional proseslərdə yeri, rolu və statusu fərqlidir. Azərbaycan lider dövlət kimi xarici siyasetdə daha fəal mövqə tutur. Rəsmi Bakı səmərəli global təşəbbüsleri ilə beynəlxalq və regional əməkdaşlıqla sanballı töhfələr verir, ölkəmizin təşəbbüsü və iştirakı ilə transmilli layihələr uğurla reallaşdırılır. Bu ilin iyul ayında Prezidentin sədrliyi ilə keçirilən ilin birinci rübüün yekunlarına həsr edilmiş müşavirədə İlham Əliyev xarici siyasetin yeni prioritətləri haqqında çox əhəmiyyətli fikirlər ifadə edib. Onları rəhbər tutaraq, bütövlükdə, Azərbaycanın xarici siyasetində hansı yeni prioritətlərin mövcud olduğu üzərində geosiyasi kontekstdə geniş dayanmağa ehtiyac gördük.*

### Fəal xarici siyaset: regional liderliyin təminı

Müasir dövrə qlobal səviyyədə intensiv geosiyasi proseslərin getdiyini ekspertlər birmənali qəbul edirlər. Bu vəziyyətdə müstəqil dövlətin xarici siyaseti də dinamik olmalı, mühüm yeni geosiyasi faktorlara adekvat şəkildə quşulmalıdır. XXI əsrin, yeni dönenin tələblərini və çağırışlarını nəzərə alaraq siyaset yeritmək müstəqil dövlətliyin ən vacib göstəricilərindən biridir. Azərbaycanın 1993-cü ilin iyundan bu yana apardığı xarici siyaset həmin aspektdə daim ekspertlərin diqqət merkezində olub.

Xüsusilə XXI ərin gelişisi ilə dünya miqyasında geosiyasi mənzərənin dinamikası yeni çalarlar kəsb edib və müstəqil siyaset yeridən dövlətlər ona uyğun kurs müəyyənəşdiriblər. Təcrübə göstərir ki, Cənubi Qafqazda bu dəyişikliyə adekvat və çevik reaksiya verən dövlət Azərbaycandır. Ulu Önder Heydər Əliyev xarici siyasetin prioritətlərini müəyyən edərkən milli maraqlara xidmət edən balanslı kursa üstünlük verib. Bu o deməkdir ki, rəsmi Bakı xarici siyasetdə böyük dövlətlərin maraqlarını tarazlamaq deyil, onları milli dövlətliyə xidmət edən nisbətdə balansa saxlamaq xəttini seçib. Bu seçim özündə iki

İslam ölkəleri və Avropa İttifaqı ilə də əlaqələri keyfiyyətə yeni seviyyəyə yüksəlib. Gürcüstan, İran, Türkiye və Rusiya ilə əməkdaşlıqda böyük irəliliyələr əldə olunub. Azərbaycan Avropa İttifaqı ilə müxtəlif programlarda, o cümlədən "Şərqi Tərəfdəşliyi" programında əməkdaşlığı böyük diqqət yetirib. Bütün bunların sırasında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsinin xüsusi yeri olduğunu vurgulamayıq.

*Aydın görünürdü ki, xarici siyasetin yüksək dinamikası fövgündə Azərbaycanın xarici siyasetin prioritətləri də konkret müsbət nəticələrlə uğurlu hesab oluna bilər. 2015-ci ildən bu istiqamətdə yeni tendensiyalar özüñü göstərməyə başladı. Bunun bir çox səbəbləri var. Onların sırasın-*

xarici siyasetinin prioritətləri beynəlxalq hüququn norma və principlerinə uyğun olaraq daim təkmilləşdirilməklə daha səmərəli məzmun kəsb etdi. Nəhayət, 2020-ci ilin payızında Azərbaycanın 44 günlük Zəfər müharibəsi regionda geosiyasi reallığı keyfiyyətə dəyişmiş oldu. Bu hadisə, bir tərəfdən, Cənubi Qafqazın geosiyasi dinamikasını yeniləşdirdi, digər tərəfdən isə, bütövlükde, geosiyasi mənzərənin strateyiğini dəyişdi. Təbii ki, bu cür yenilik fonunda xarici siyasetin prioritətlərində də yeniləşmələr olmalı idi. Onları aşağıdakı kimi təsnifatlaşdırı bilərik.

Regional liderin artan təsirləri: sabitlik, təhlükəsizlik və əməkdaşlıq naminə yeni prioritətlər

Hər şeydən önce, Cənubi Qafqazda Azərbaycan-Türkə

ibarət oldu ki, Azərbaycan Prezidentinin uğurlu kursu sayesində Azərbaycan-Türkə və Azərbaycan-Rusiya strateji müttəfiqliyi nəinki bir-birilə ziddiyət təşkil etmədi, əksinə, Cənubi Qafqazda keyfiyyətə yeni geosiyasi düzənin formalşamasının aparıcı faktoruna çevrildi. Bunu Azərbaycanın xarici siyasetinin ən böyük uğurlarından biri hesab etmek olar.

*Onu deyək ki, vurğulanın faktor Cənubi Qafqazın geosiyası tərrixində bir ilkdir. İndiyə qədər regionun heç bir dövləti suverenliyini və müstəqilliyini saxlayaraq ənənəvi olaraq regionda rəqabət aparan iki böyük gücü sülh, barış və əməkdaşlıq müstəvisində bir araya gətirə bilməmişdi. İlham Əliyev bunu bacardı. Həm də Azərbaycan Prezidenti regional geosiyasının əməkdaşlıq müstəvisinə keçməsi kontekstində həmin uğura imza atdı.*

Onun fövqündə Azərbaycanın xarici siyasetinin regional istiq-

# Zəfər müharibəsindən sonra Azərbaycanın xarici siyaset prioritətləri



mühüm geosiyasi və diplomatik məqamı eks etdirir.

Birincisi, heç bir böyük dövlətin direktivi ilə hərəkət etməmək, yəni, milli dövlətçiliyə uyğun olan xarici siyaset yeritmək, eyni zamanda, bütün böyük dövlətlərlə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq formulu üzrə əlaqələri gücləndirmək.

İkincisi, həmin xarici siyaset kursu Azərbaycana fəal və təşəbbüskar olmağa geniş imkanlar yaradır. Məhz bunun sayəsində ölkə rəhbərliyi geosiyasi dəyişikliklərə əlavə reaksiya verir və xarici siyasetin prioritətləri üzrə yeni faktorları müəyyənəşdirir. XXI əsrin üçüncü on illiyinə qədər olan müdaddətə bu xətə son dərəcə səmərəli olduğunu sübut edib. Prezident İlham Əliyevin fealiyyəti bu baxımdan olduqca məhsuldar və uğurludur. Məsələnin mahiyyətinə bir qədər geniş aspektlər varmağa çalışaq.

2003-cü ildən başlayaraq Azərbaycanın xarici siyasetində Qərb dövlətləri, Rusiya, İran, Türkiye, Çinlə əlaqələr və Ermənistən-Azərbaycan münasiqəsının həlli əsasında ərazi bütövlüyünün təminini prioritət istiqamətlər olub. Bu ümumi çərçivədə Azərbaycan regional və beynəlxalq təşkilatlarında feallığını ardıcıl olaraq artırıb, xüsusilə BMT üzvü olaraq ciddi diplomatiq addımlar atıb. Bakının

da Al-in xarici siyasetdə yeni strategiya müəyyən etməsi, Rusiya ilə Ukrayna arasında enerji böhranının dərinleşməsi, Azərbaycanın "Şərqi Tərəfdəşliyi" programı ilə bağlı özünün təkiflərinin reallaşmağa başlaması və Ermənistən-Azərbaycan münaqişəsinin həllinin zəruriliyi ayrıca yer tutur.

*Rəsmi Bakı, paralel olaraq, ABŞ, Avropa, Rusiya, Türkiye və İranla da faydalı əməkdaşlığı davam etdirirdi. Bunlarla yanaşı, Azərbaycan beynəlxalq təşkilatlarda (Qoşulmama Hərəkatı, Türk Düzlili Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Dövlətləri Təşkilatı) və İslami Əməkdaşlıq Təşkilatı) feallığını daha da artırıb. 2016-ci ildən Azərbaycanın xarici siyaset strategiyasında yeni məhələ başlamış oldu.*

Xüsusilə 2016-ci ilin Aprel döyüsləri regionda Azərbaycanın geosiyası yeri və rolunun yeniləşmə ərefəsində olduğunu göstərdi. Buna paralel şəkildə Azərbaycan bütün beynəlxalq təşkilatlarda aktivliyini daha da artıraraq əməkdaşlıq təşəbbüsleri ilə çıxış etdi. Bu sırada Azərbaycan Prezidentinin ikitərəfli, üçtərəfli və sonralar dördtərəfli əməkdaşlıq təşəbbüslerini irəli sürməsi dövlətimizin siyasi kursunun potensialının yüksəkliyinin nümunəsi oldu.

Onu deyək ki, Azərbaycanın

müttəfiqliyi meydana gəldi. Bu, siyasi-hüquqi olaraq Şuşa Bəyan-naməsində öz təsbitini tapdı. Arxiv Cənubi Qafqazla bağlı geosiyasi proseslərdə Azərbaycan-Türkiyə tandemini ciddi nəzərə almaq lazımdır. Bu vəziyyət son iki ildə özünü dəfələrə təsdiq edib. Bəzi erməniparəst böyük güclər regionu qeyri-müəyyən və ziyyətə sürükləyə bilmirlər. Onların qarşısında Azərbaycan-Türkiyə sabitləşdirici gücə dayanır. Deməli, xarici siyasetdə Türkiye faktoru regionu digər böyük geosiyasi güclərindən fərqli aspektde nəzərə alınır.

Digər tərəfdən, Azərbaycanın milli maraqlara xidmət edən balaş siyaseti zərər görəmədi. Dövlət başçısının müdrik addımları nəticəsində Avropa İttifaqı, ABŞ, Rusiya və İran faktorları da yeni geosiyasi reallıqlar kontekstində layiqli yerini tutdu. Həmin məqam xarici siyasetin yeni prioritətləri sırasında mühüm yer tutur.

Rəsmi Bakı ilk olaraq Rusiya ilə münasibətləri strateji tərəfdəşliq seviyyəsinə yüksəldi. İlham Əliyev uğurlu və əvvəl siyaseti ilə bu istiqamətdə Rusiya ilə sənəd imzaladı. İndi Azərbaycan-Rusiya strateji müttəfiqliyində danışılır. Mühüm cəhətlərdən biri ondan

mətində iki mühüm yeni çalar ekspertlərin marağına səbəb olub. Onlardan biri İran-Azərbaycan münasibətlərinin yeni regional reallıqlar kontekstində də zəngin məzmun alması, digəri isə Ermənistən faktorunun Azərbaycanın xarici siyasetində prioritətin yeniləşməsidir. Onlar üzərində ayrıca dayanaq.

İran məsəlesi Cənubi Qafqaz üçün həmişə aktual olub. Rəsmi Bakı bunu daim nəzərə alıb. Lakin 44 günlük müharibədən sonra İranda bəzi dairələrin Azərbaycana münasibətdə bir sira qeyri-adımlar atması İran məsələsinə yeni bucaq altında aktuallaşdırıldı. İranda radikal ruhlu siyasi qüvvələrin Azərbaycanı hədələmək, qorxutmaq, onu müstəqil siyaset yeritmək xəttindən çıxarmaq və bunun fonunda açıqca ermənilər dəstəkləmək kimi qeyri-müəyyəyen addımları Azərbaycan rəhbərliyini zərər qədər də öz xəttindən çəkindirə bilmədi. Əksinə, Prezident İlham Əliyev tarixi faktlara və müasir çağırışlara əsaslanaraq İran tərəfinə əməkdaşlıq elini bir daha uzatdı. İran bunu qəbul edərək, siyasetində Azərbaycan faktorunu fərqli aspektdə nəzərə almaga başladı. Nəticədə, iki qonşu dövlət yenidən qarşılıqlı faydalı əməkdaşlıq formuluna keçdi.

*Burada onu deyək ki, İran Zəngəzur dəhlizi məsələsində tutduğu mövqeni dəyişməli oldu. Bu isə İlham Əliyevin qətiyyəti, obyektivliyi və əməkdaşlıqla istiqamətləmiş ardıcıl siyaseti yaşasında reallaşdı.*

Təbii ki, Azərbaycanın xarici siyasetinin yeni prioritətləri sırasında Ermənistən xüsusi yer tutur. Azərbaycan bu istiqamətdə ərazi bütövlüyü qarşısında duran maneəni siyasi-hərbi yolla ardalan qaldırmak xəttindən Ermənistəni regional barış, sülh və əməkdaşlıq müstəvisinə dəvet etmək kursunu götürdü. Bu məqam asl müstəqil xarici siyaset yeridən və əməkdaşlıqla böyük üstünlük verən güclü bir dövlətin - regional liderin obrazını yaxşı ifadə edir.

(davamı gələn sayımızda)

**Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur**